

PEDAQOJİ ÜNSİYYƏTİN PSİKOLOJİ XÜSUSİYYƏTLƏRİ

Açar sözlər: pedaqoji ünsiyyət, ünsiyyət psixologiyası, müəllim-şagird münasibətləri, qrupda ünsiyyət, birgəfəaliyyət, rəhbərlik üslubu, ünsiyyətin emosional quruluşu, ünsiyyətin intellektual quruluşu

Ключевые слова: педагогическое общение, психология общения, взаимодействие между учителем и учеником, групповое общение, сотрудничество, стиль руководства, эмоциональная связь общения, интеллектуальная структура общения

Key words: pedagogical intercourse, psychology intercourse, interdisciplinary training and tutoring, group interaction, workforce, style management, emotional communication, intellectual development

Təhsil sistemində pedaqoji prosesə rəhbərlik üslubunun əsas komponentlərindən biri də onun pedaqoji ünsiyyət üslubudur. Ünsiyyət üslubunun özü də fəaliyyət prosesinin tərkibində, onun elementi kimi çıxış edir. Ünsiyyətin mərkəzində tərəflərin psixoloji, fizioloji, mənəvi və digər fenomenləri durur.

Pedaqoji prosesdə işgüzər və şəxsi ünsiyyət bir-birindən ayrılmazdır. Sınıf rəhbəri şagirdin yalnız tapşırıq yerinə yetirməsinə deyil, həm də özünü necə aparmasına diqqət yetirir. Onun sağlamlıq durumu, emosional vəziyyəti, əhval-ruhiyəsi, daxili həyəcan və qayğıları təcrübəli pedaqoqun nəzərindən qəcmamalıdır.

Ünsiyyət-fərdi olduğu qədər də sosialdır. Buna görə də, sosiallıq və fərdilik əlaqəli şəkildə ünsiyyətin vacib vasitəsi olan fərdi təzahürü və mexanizmi nitq olan dildə cəmləşir. Davranışın ifadə qüvvəsi kommunikativ funksiyani yerinə yetirdiyi halda, ünsiyyətin pantomimika və jestikulyasiya kimi nitqsiz formaları o vaxt yaranır.

Pedaqoji ünsiyyətin əsası müəlliminşagirdə müraciətidir (Myasişev). Araşdırmlarda birgə fəaliyyətdə ünsiyyət və müraciət arasında uyğunluğun olub-olmaması müəyyən edilmişdir. Müəllif bunun səbəbini ünsiyyətdə olanların ayrı ayrılıqla fərdi xüsusiyyətlərdə deyil, həm də ünsiyyət şəraitində, daha tez-tez ünsiyyətdə olan insanların təşkil etdiyi kiçik qrupların xarakterində axtarır.

Qarşılıqli fəaliyyətin xarakterində də qarşılıqli münasibətlər mühüm rol oynayır. Qarşılıqli fəaliyyət prosesində yaranan təəssüratlar münasibətləri möhkəmləndirir, dağdır və ya yenidən qurur. Səmərəli ünsiyyətpsixi proseslərin bu və ya digər xarakteristikalarına, insanın psixi vəziyyət və xüsusiyyətlərinə təsir edərək onu kökündən dəyişə bilir.

Müəllimin rəhbərlik üslubu daha çox onun şagirdlərlə pedaqoji ünsiyyətində ifadə olunur. Bu baxımdan, pedaqoji ünsiyyət tədqiqatçılar - B.Q.Ananyev [1], M.S.Kaqqan, A.M.Ektind [2], V.N.Myasişev [3], M.Ə.Həmzəyev [4], Ə.Ə.Əlizadə, H.Ə.Əlizadə [5] və b. tərəfindən rəhbərlik üslubunun əsas komponenti kimi qiymətləndirilir.

Müəllimin rəhbərlik üslubunun formalaşmasına təsir göstərən amillər sərasında bacarıqların da mühüm rolu var. Rəhbərlik üslubunda diaqnostik, konsultativ və psixoterapevtik bacarıqların olması vacib sayılır. Bu bacarıqlar şagird qruplarına rəhbərlik prosesində onların şəxsiyyətinin əsas göstəriciləri kimi çıxış edir.

Müəllimin psixodiatistik, psixokonsultativ və psixoterapeutik bacarıqları hazırda onların müvafiq sahələr üzrə yerinə yetirmələri tələb olunan funksiyaları ilə bağlı olaraq aktuallaşmışdır.

Təhsil qruplarında kommunikativ münasibətlərin inkişafı baxımından dil (nitq) mədəniyyətinin gözlənilməsi şərti də irəli sürürlərək onun mahiyyəti dilin dərkətməyə gedən yol olması ilə əsaslandırılır. Göstərilən amillə bağlı olaraq O.İ.Roqov hesab edir ki, müəllimin fərdi xüsusiyyətləri ilə bilavasitə bağlı olan baza mədəniyyətin formalaşmasında ən mühüm yerlərdən birini kommunikativ (ünsiyyət) mədəniyyəti tutur. Kommunikativ mədəniyyət adı altında bunlar başa düşülür [6]:

- 1) nitq mədəniyyəti;
- 2) davranış mədəniyyəti;
- 3) birləşmiş fəaliyyətdə empatik münasibət mədəniyyəti.

İnsanlar bir-biri ilə münasibətlər qurur, əməkdaşlıq edir, birləşmiş fəaliyyət göstərirler. L.Y.Kolominski bu prosesi ünsiyyət zamanı müvafiq struktur və atributlara malik olan insan fəaliyyəti adlandırır [7, s. 193].

R.L.Kriçevski və E.M.Dubrovskaya bildirirlər ki, qrup işinin təşkilində səmərəliliyi artırmaq üçün rəhbərdən aşağıdakılardan tələb olunur [8, s.132]:

- başlaqarına üstün gəlməyə ehtiyac yaranmaması üçün imkanları nəzərə alınaraq şagirdlərə kifayət qədər mürkəkkəb və stimullaşdırıcı təkliflər vermək;
- fərdi səylərin işlənməsi və rəğbətləndirilməsi qaydalarının müəyyənləşdirilməsi;
- bütövlükdə qrupun işini deyil, fərdi nəticələri qiymətləndirmək;
- şagirdlərin başqalarının işinə qiymət verməsinə şərait yaratmaq;
- verilmiş işi mümkün qədər 3-4 nəfərlik qruplarla yerinə yetirmək;
- qrupu bir neçə yerdə bölmək, birləşmiş fəaliyyətin strategiyasını, taktikasını müəyyən etmək;
- daha çox əlavə tapşırıqlardan istifadə edərək onun yerinə yetirilməsində şagirdlərlərə azad hərəkət etməyə imkan vermek, sonda nəticəni birləşdirmək.

S.H.Əlizadə müəllimin öz fəaliyyətinə psixoloji yanaşmasına onun şagirdlərlə ünsiyyətini əhatə edən bütün məsələlərə aiddir. Bu məsələlərin hər birinin müsbət həlli müəllimin peşə hazırlığından və şəxsi keyfiyyətlərindən asılıdır. Onun peşə hazırlığı nə qədər yüksəkdirsa şagirdlərə rəhbərlik işini də yüksək səviyyədə təşkil edə biləcəkdir. Bu, müəllimin şagirdləri subyekt kimi qəbul etməsi, daha doğrusu, edə bilməsi, onları anlaması, qavraması, tanımıması, ailəsinə yaxşı bələdləşməsi, onlarla sistemli əlaqə qurması, yaxından əməkdaşlıq edilməsi üçün mühüm şərtlərdir [9].

S.H.Əlizadə müəyyən etmişdir ki, müəllimin peşə fəaliyyətinin əsası hələ təhsil illərində qoyulur. Bu illərdə onlarda professional təfəkkür tərzini formalaşır. Bunun özünəməxsus şərtləri var.

- təhsil müddətində professional fəaliyyətlə bağlı olaraq tərtib edilmiş tədris planlarının məzmunca peşə fəaliyyətinə tam uyğunluğu;
- peşə bacarıqlarının diaqnozlaşdırılması və alınan nəticələrə görə onları istiqamətləndirmə;
- ixtisas fənlərinin mənimsənilməsinə verilən psixoloji tələblərin ödənilməsi, şagirdlərdə ünsiyyət bacarıqlarının formalaşdırılması, birləşmiş fəaliyyət sahəsində təcrübənin yaradılması.

Sinif rəhbərlərinin professional-psixoloji komponentlərinin uyğunsuzluğunu aşağıdakı səbəblərlə izah olunur:

- vəzifa səlahiyyətlərinə formal yanaşması;
- öz səlahiyyətləri üzrə diaqnozlaşdırılaraq müvafiq tədbirlərin görüləməsi sahəsində məktəb rəhbərlərinə səlahiyyətlərin verilməməsi;
- üzləşdiləri qeyri-rəsmi maneələr;
- məktəb rəhbərlərinin təbcəcilik qaydalarının demokratik prinsiplər əsasında tənzimlənməməsi və s.

Birgə fəaliyyətdə ünsiyyətin
köməkçi şərtləri

Öz işinə maraq

məntiqi nəticələrin axtarılması,
özünü və başqalarını obyektiv
qiymətləndirmək

rəhbərlik işinə yeni düşüncə
tərzini ilə yanaşma, təfəkkürün
müstəqilliyi, cəvikiyi,
tənqidiliyi və yaradıcılığı

axtarıcılıq prosesində orijinal
həll yolu tapmaq, yeni ideyalar
irəli sürmək

şagirdlərlə emosional kom-
municativ əlaqələr yaratmaq

geniş dünyagörüşə, həyat
mövqeyini zəngin təsəssü-
ratlara, təcrübəyə və maraq
dairəsinə sahib olmaq

şəxsi maraqlarla sosial
maraqlar arasında məzmun
eyniliyi

hadisələr arasında məntiqi
əlaqələri görmək, onlardan
səmərəli istifadə

zəruri məlumatları seçib
ayırmadıq, onları başa düşmək,
yadda saxlamaq

Birgə fəaliyyətdə ünsiyyətin
emosional şərtləri

Yüksək ünsiyyət mədəniyyəti

tapşırığın həllində məqsədə
çatmaq, nəticə əldə etmək üçün
risqə getmək bacarığı

başqalarının fikirlərini nəzərə
almaq, dialoqa girmək

şagirdlərlə təmkinli davranışın-

diqqətinin şagird üçün vacib olan
məsələlərə yönəltmək

şagirdlərin çatışmazlaşdırılmasına
dözdümlü yanaşmaq, çətin situasi-
yalarda humor hissini itirməmək

müstəqillidən düşüncə tərzinə,
təfəkkürə və hərəkət istiqamətinə
malik olmaq

şagirdlərin fərdi imkanlarına
müvafiq fəaliyyət göstərmələrinə
diqqət yetirmək

keçmiş təcrübə ilə bağlı təs-
suratlara əsaslanan yeni təcrübə
əldə etmək

Şəkil 1. Pedagoji ünsiyyətin emosional və intellektual quruluşu

Aparduğumuz təhlillər əsasında müəllimin rəhbərlik üslubunun sosial-psixoloji məhiyyətini xarakterizə edən bir sıra məsələləri qeyd etmək olar.

▪ Müəllimin rəhbərlik üslubu onun şəxsiyyətindəki "rəhbər-Mən" quruluşunun sosial-psixoloji və pedaqoji tərəflərinə əsaslanır. Buraya bir sıra məsələlər, o cümlədən onun yaşadığı sosial mühitin etnomədəniyyəti, şəxsi (aile) mədəniyyəti, adət-ənənələr, stereotiplər, təhsili, peşə bacarıqları və qabiliyyətləri, işlədiyi məktəbin daxili qaydaları, məktəb direktorunun idarəetmə üslubu, müəllimin özünün koqnitiv üslubu, bir sözlə, bətuv bir sistem daxildir.

▪ Müəllimin rəhbərlik üslubunun sosial-psixoloji məzmunu özünüñkişafın və özünüssosiallaşdırmanın xüsusiyyətlərindən, peşə hazırlığının keyfiyyətindən, təşkilatlılıq imkanlarından asılıdır.

Bütün bunlar məktəbdə müəllimlə şagird arasındakı münasibətləri tənzimləyən psixoloji amillərdir. Təcrübə də göstərir ki, şagirdlərlə münasibətində müəllimləri daha çox maraqlandıran cəhət onların pedaqoji iş ustalığının qiymətləndirilməsidir. Müəllimlər şagirdlər üçün məhz müəllim kimi qəbul edilmələrini istəyirlər.

İkinci yerdə şəxsi keyfiyyətlərin qiymətləndirilməsi durur. On son yeri intellektual keyfiyyətlərin qiymətləndirilməsi arzusu tutur. Müəllimlər şagirdlərlə münasibətlərini də bu maraqlara görə istiqamətləndirməyə meyllidirlər. Onlar heç də şagirdlərin arzu etdikləri kimi - müləyim, lakin dərsi yaxşı tədris edən deyil, ciddi-müləyim və dərsi yaxşı tədris edən olmağa səy göstəirlər.

Onların peşə seçimində münasibətində də müəllimlər peşə maraqlarından çıxış edirlər. Belə ki, şagirdlərin peşə seçimində daha çox qabiliyyətlərə üstünlük vermələrini arzu edirlər. Müəllimlər öz şagirdlərinin dünyagörüşünə təsir imkanlarını da kifayət qədər real hesab etmirlər. Onlar şagirdlərin dünyagörüşünün formallaşmasına əsasən təsir göstərə bilirlər. Müəllimlər şagirdlərə kifayət qədər təsir imkanlarına malik olmadıqlarını etiraf edirlər. Bununla belə, öz funksiyalarını da dərk edir və yeri gəldikdə peşə borclarına görə mühakimə yürüdürlər.

Nəhayət, görünündüyü kimi, insanların qarşılıqlı münasibətləri kimi müəllim-şagird münasibətləri də onların birgə fəaliyyəti prosesində formalasılıq inkişaf edir. müəllim-şagird münasibətləri həm sosial, həm yaş, həm də fərdi-psixoloji məzmunna malikdir. Ontogenetik inkişaf prosesinin yalnız müəyyən mərhələsində insan davamlı münasibət qura bilir. Yeniyetməlik və gənclik keyfiyyət baxımından buna üçün səmərəli dovdür.

Müəllim-şagird münasibətləri sosial əlaqələrlə tənzimlənen ünsiyyət prosesində mühüm əhəmiyyət kəsb edir. Bu əlaqələr sistemində özünəməxsus yer tutmaqla nəticələrin səmərəliliyini şərtləndirir. Hər iki tərəfin şəxsiyyətinin funksional-dinamik strukturunda mühüm yer tutur. Daxili mövqeyinin, dünyagörüşünün və mənəvi ideallarının formallaşmasında, şəxsiyyət kimi özünü reallaşdırmasında və özünü dərk etməsində sosial tənzimətə funksiyasını yerinə yetirir. Münasibətlərin bu kontekstdə öyrənilməsi, o cümlədən müəllimlərin yeni təlim texnologiyalarını tətbiqetmə bacarığını üzə çıxarmağa imkan verir, çünki öz işini bilən müəllim tədris prosesində münasibətləri daha çox qarşılıqlı anlama üzərində qurmağa çalışır. Bu isə müasir təhsilin tələbi olan demokratik tipli müəllimlər üçün səciyyəvi hal hesab edilir.

Biz pedaqoji prosesdə qarşılıqlı münasibətlərlə bağlı problemlərin təhlilində həm təhsil alanların, həm də təhsil verənlərin psixologiyasını ön plana çəkirik, lakin müəllim-şagird münasibətlərində əsas sima birinci təraf - müəllimdir. Onun şəxsi keyfiyyətləri və pedaqoji iş üslubu şagirdlərlə münasibətlərin psixoloji məzmununa ciddi təsir göstərir. Müəllimin praktik fəaliyyətində mühüm yeri pedaqoji prosesdə qərarların qəbul edilməsində intellektual, emosional və iradi keyfiyyətlərin vəhdətdə götürülməsi tutur. Müəllim təlim-tərbiyə prosesində "şagird-təlim fəaliyyəti", "müəllim-şagird" və s. mürəkkəb münasibətlər sistemini təşkil edir, onun reallaşmasını tənzimləyir. Müəllimin peşə ustalığı onun özünədərketməsində asılı olur. Dərketmənin kəmiyyət və keyfiyyətinə cəmiyyətdə bərqrar olmuş ictimai şür, siyasi iqlim, əxlaqi və estetik normalar, mənəvi dəyərlər ciddi təsir göstərir.

Son dövrlərə qədər aparılmış araşdırmalardan aydın olur ki, müəllimin peşə fəaliyyəti pedaqoji prosesin və şagirdlərin təlim fəaliyyətinin fonunda öyrənildiyindən onun şəxsi mövqeyini, fəaliyyətinin psixoloji xüsusiyyətlərini və dinamik inkişafını şərtləndirən məsələlərə az diqqət yetirilmişdir. Bu sahədə mühüm amil olan özünədərketmə problemi, xüsusilə onun fərdi cəhətləri aydınlaşdırılmamış qalır.

Aparılan tədqiqatlarda, ümumiyyətlə, müəllim-şagird münasibətlərinin birneçə forması fərqləndirilir. Onlar sübyektlərin psixoloji vəziyyətinə, davranış tərzinə görə bir-birindən seçilir. Nəticələr zahirən: mimika, nitq, hərəki reaksiyalarla səciyyələnir. Hisslər və emosiyalar müəllim-şagird münasibətlərində olduqca rəngarəng formalarla təzahür edir. Üç emosional vəziyyəti ayırd etmişdir: açıq (gizli) pozitiv, neytral, aşkar (gizli) neqativ [10].

Bu məsələləri araşdırmaq, yuxarı sinif şagirdlərinin müəllimlərlə real pedaqoji ünsiyyətinin məzmununu öyrənmək məqsədilə kiçik bir tədqiqat apardıq.

2018-ci ilinin mart ayında Sumqayıt şəhər ... sayılı tam orta məktəbinin X "a" və X "b" sinif şagirdləri ilə aşağıdakı suallar əsasında sorğular keçirdik.

1. Müəllimlərinizlə ünsiyyətiniz sizi qane edirmi?
2. Bu ünsiyyətin necə olmasını arzu edirsınız?
3. Müəllimlərinizdə görmək istədiyiniz ən mühüm keyfiyyətlər hansılardır?
4. Müəllimə yaraşdırmadığınız, lakin onlarda tez-tez təsadüf etdiyiniz keyfiyyətlər hansılardır?

5. Siz öz hüquq və vəzifələrinizi bilirsinizmi?
- Şagirdlərin verdikləri cavablar aşağıdakı məzmunda olmuşdur:

- müəllimlərimizdən, ilk növbədə şagird şəxsiyyətinə hörmət edilməsini gözləyirik;
- müəllimlər öz hüquqları qədər şagirdlərin də hüquqlarını bilməli və ona hörmət etməlidirlər;
- müəllimlər şagirdlərlə ünsiyyətini yalnız rəsmi qaydalarla məhdudlaşdırılamadırlar;

- müəllim səmimi, ünsiyyətcil olduğu qədər də ciddi olmalıdır;
- müəllim şagirddə öz fənninə qarşı maraqlı oynamalı, onu sevdirməlidir.

Sinif rəhbərləri, eləcə də fənn müəllimləri ilə aparılan sorğular aşağıdakı suallar əsasında qurulmuşdur:

1. Pedaqoji fəaliyyətinizdə yuxarı sinif şagirdlərini tərəfmüqabil kimi qəbul edirsinizmi?

2. Şagirdlərlə ünsiyyətinizdə onların ailə şəpaitini (sosial vəziyyətini) nəzərə alırsınız mı?

3. Şagirdlərlə ünsiyyətdəki konfliktləri, yaxud onların öz vəzifələrinə məsuliyyətsiz yanaşmalarını (zəif oxumalarını, intizamsızlı qətmələrini) daha çox hansı amillə əlaqələndirirsiniz, onların özləri ilə, yoxsa mühitlə?

4. Sizcə yuxarı sinif şagirdləri öz müəllimlərini obyektiv qiymətləndirə bilirlərmi?

5. Müəllimlər daha çox hansı keyfiyyətlərə malik olan şagirdləri yüksək qiymətləndirirlər?

Müəllimlərin verdikləri cavablar məzmununa görə aşağıdakı kimi qruplaşdırılmışdır:

- X-XI sinif şagirdləri ilə müəllimlərin ünsiyyəti yaşlılarla qurulan ünsiyyətə uyğunlaşdırılmalıdır;

- şagirdlərlə münasibətlərdə onun ailə mühiti nəzərə alınmalıdır;

- oxumağa, öyrənməyə maraq göstərən şagirdlər müəllimlərlə ünsiyyətin yaxşı olmasına daha çox can atırlar;

- yuxarı siniflərdə şagirdlərə fərqləndirici, birtərəfli münasibəti onlar tez duyurlar, səmimiyyəti-qeyri-səmimilikdən həssaslıqla fərqləndirirlər və ona adekvat münasibət göstərirler;

- onlar avtoritar tipli müəllimlərdən qətiyyən çəkinmir, əksinə, ona qarşı "amansız" olurlar;

- onlar böyük psixoloqdurlar, dərs ilindən keçən bir ay müddətində bütün müəllimləri tanır, obyektiv qiymətləndirirlər;

- onların münasibətləri ətraf mühitin onlara münasibətinə adekvatdır;

- onlar əvvəl müəllimi, sonra onun tədris etdiyi fənni sevirlər.

Gösterilən siniflərin şagirdləri arasındaki münasibətlər zəngin tədqiqat materialı kimi diqqəti cəlb etdiyindən həmin məktəbin təcrübəsinin öyrənilməsi münasib bilinmişdir. Belə ki, burada müəllimlərlə şagirdlər arasındaki münasibətlər müsbət olub məhsuldar və intensiv təlim uğurlarına şərait yaradır. Şagirdlər yüksək qabiliyyətlərə və müsbət şəxsiyyət keyfiyyətlərinə malikdirlər. Məsələn, A.Əliyeva, K.Məmmədli, G.Kərimli, M.Hüseynzadə, M.Babayeva, F.Şəmsizadə və b. verdikləri cavablarında bunu bir daha aydınlaşdırırlar. Həmin cavablarda pedaqoji ünsiyyətin neqativ və pozitiv tərəflərini yuxarı sinif şagirdlərinin nöqtəyi-nəzərində görmək mümkündür. Bu, pedaqoji proses üçün obyektiv mövqeyə çox yaxındır.

Daha bir sorğu yuxarı sinif şagirdləri tərəfindən təhsilin müxtəlif pillələrində oxuduqları zaman müəllimlərlə ünsiyyətini qiymətləndirmələri ilə bağlı aparılmışdır.

Yuxarı sinif şagirdlərinin təhsilin müxtəlif pillələri üzrə öz müəllimlərini qiymətləndirmələri

Cədvəl 1.

Siniflər		X sinif şagirdləri			XI sinif şagirdləri		
Təhsilin müxtəlif pillələri üzrə		İbtidai	Orta	Yuxarı	İbtidai	Orta	Yuxarı
Şagirdlərin cəmi sayı - 130 nəfər	rəqəmle	43	44	43	19	58	43
	faizlə	33	34	33	9	48	33

Təhsilin müxtəlif pillələri üzrə X sinifdə şagirdlərin öz müəllimlərini qiymətləndirmələri dəyişmir. Onlar müəllimlərlə neytral, müsbət-emosional münasibətlərə üstünlük verirlər. Burada müəllimin öz fənnini tədris etmə səviyyəsinə görə qiumətləndirmə obyektiv meyarlara əsaslanır. 130 şagirdin 43 nəfəri - ibtidai, 44 nəfəri - orta, 43 nəfəri isə yuxarı təhsil pillələrində müəllimlərlə münasibətlərin daha yaxşı olmasına qənaətindədir. XI siniflərdə ciddi fərqlər meydana çıxır. Yalnız 19 nəfər ibtidai siniflərdə dərs aldıqları müəllimlərindən razılıq edirlər. Nəticədə ibtidai sinif müəllimlərinin XI sinif şagirdləri tərəfindən qiymətləndirmə səviyyəsi 24% aşağı düşür. Bu o deməkdir ki, onlar artıq müəllimlərin gələcək həyat üçün göstərdikləri təsirə görə qiymətverir, pedaqoji ünsiyyəti də bu baxımdan dəyərləndirirlər. Müəllimlər də bunu nəzərə almırlar, öz şagirdləri ilə ünsiyyətini onun gələcəyinin düzgün istiqamətləndirilməsində etdiyi kömək baxımından tənzimləməlidir.

Qənaətimiz budur ki, müasir müəllimin qarşısında duran vəzifələr onun öz təfəkküründə edəcəyi, yxud etməli olan yeniliklərlə bağlıdır. Pedaqoji prosesin müasirləşməsi, müəllimin şagirdlərə münasibətlərinin "subyekt-subyekt" kontekstində tənzimlənməsi yeni təfəkkürün başlıca prinsipidir. Müasir təhsildə başlıca məqsəd şagird maraqlarının ödənilməsi, onların qabiliyyətlərinin yaradıcı istiqamətdə inkişaf etdirilməsidir. Müəllimin şəxsiyyətinə verilən tələblərlə yanaşı yeni təfəkkür tərzi və ünsiyyət üslubunun yeniləşməsi vacib şərtidir.

Müəllim-şagird münasibətlərinin əsas forması, olan pedaqoji ünsiyyətin səmərəliyini şərtləndirən başlıca amil onun motividir. Müəllim şəxsiyyətinin sosial məzmunu öz ifadəsini motivdə tapır. Demokratik düşüncə tərzinə, vətənpərvərlik, şəxsləşəqət və məsuliyyət hissini malik olan hər bir müəllim şagirdlərə münasibətlərində uğur qazana bilər. Bu şərtlərlə qurulan pedaqoji ünsiyyət üslubu ən səmərəli üslub olacaqdır.

Ədəbiyyat

1. Афанасьев Б.Г. Человек как предмет познания. Ленинград: 1968, 324 с.
2. Каган М.С., Эткинд А.М. Общение как ценность и творчество// Вопросы психологии, 1988, № 4, с.25-34.
3. Мясищев В.Н. Проблема отношения человека и ее место в психологии // Хрестоматия по психологии, М.: Просвещение, 1977, с.164-171
4. Немзәев М.Ә. Yaş və pedaqoji psixologiya. Bakı: "TS", 2000, 171 s.

5. Əlizadə Ə. Ə., Əlizadə H.Ə. Pedaqoji psixologiya. Bakı: ADPU-nun mətbəəsi, 2010, 600 s.
6. Рогов Е.И. Учитель как объект психологического исследования. М.: Владос, 1998, 496 с.
7. Коломинский Я.Л. Алгоритмы общения// Популярная психология. Хрестоматия. М.: Просвещение, 1990, с.190-198
8. Кричевский Р.Л., Дубовская Е. М. Социальная психология малой группы.М.: ПРИОР, 2001, 174 с.
9. Əlizadə S.H. Müəllimin məktəbdə rəhbərlik üslubunun sosial-psixoloji məsələləri // diss...psixol. üzrə fəl. dok. Bakı: 2015, 159 s.
10. Aiello Y. R. Douthitt E.A. Social facilitacion from Tipte toelectionic performance monitoring // Group Dinamics. 2001, Vol. 5, № 2, p. 163-180.
11. <http://www.kurrikulum.az>
12. <http://www.hobos.ru/content/view>
13. <http://vestnik.edu.ru/rosanov05.html>

Резюме

Психологические особенности педагогического общения

В статье рассматриваются психологические проблемы стилей педагогического общения. Показано, что стиль руководства учителя заключается в том, чтобы позитивно понять содержание учеников, любить их, и убеждать их преуспевать. Он также фокусируется на индивидуальном стиле работы, как на главном индикаторе эффективной педагогической коммуникации учителя. Это компромисс с потребностью ученика в понимании, способом удовлетворения этих потребностей, темпами, динамикой и ловкостью. Если преподаватель способен организовать групповую работу, приобретение правильной среды и умение формировать жизненные навыки в интересах учеников, то можно говорить об эффективности педагогического стиля общения учителя. Эффективность - также успех студентов в результате организационной и педагогической работы. В то же время учитель должен разработать оригинальное, педагогическое и критическое мышление, междисциплинарные программы по мировым стандартам, эффективно применять их, применять передовой мировой опыт, должен быть в состоянии реализовать их в конкретной, практической среде и иметь вероятность решения проблем и их отражения.

Summary

Psixological Characteristics of Pedaqogical Communication

The article examines pedagogical styles of psychological communication. It shows that the positive content of teacher's leadership style is to understand students, to love them, and to convince them to succeed. It also focuses on the individual working style as the main indicator of the teacher's effective pedagogical communication. This must compromise with the pupil's need for understanding, the way to satisfy these needs, the pace, the dynamic, and the agility. If the teacher is able to organize group work, the acquisition of the right environment and the ability to form vital skills in the interests of the learners, then the effectiveness of the teacher's pedagogical communication style can be talked about. Efficiency is also the success of the students as a result of organizational and pedagogical and supervisory work. At the same time, the teacher should develop original, pedagogical and critical thinking, multidisciplinary programs at world standards, apply them efficiently, apply advanced world experience, should be able to implement them in a concrete, practical environment, and have probability of problem-solving and reflection.